



XƏZƏR UNIVERSİTETİ GƏNCƏ DÜNYA MƏKTƏBİ

<http://www.dunyaschool.edu.az>
<http://www.dunyamektebi.edu.az>
e-mail: ganja@dunyaschool.edu.az

MÜQAVİLƏ № _____ ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında

Bakı şəhəri

“ _____ ” _____ -ci il

Bundan sonra “Məktəb” adlandırılacaq 5 iyul 2016-cı il tarixli, 089584 sayılı lisenziya əsasında fəaliyyət göstərən tam orta ümumtəhsil məktəbi “Xəzər Universiteti Dünya məktəbi” MMC direktor Bayramova Nazpəri Zəhman qızının şəxsində bir tərəfdən, “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) adlandırılacaq Azərbaycan Respublikasının vətəndaşı _____ şəxsində (Ş/V: seriya AZE № _____, _____ tərəfindən _____ -ci ildə verilib) digər tərəfdən aşağıdakı şərtlər əsasında bu müqaviləni bağladılar.

1. MÜQAVİLƏNİN PREDMETİ

1.1. “Məktəb” ödənişli əsaslarla müvafiq təhsil proqramlarına və bu müqavilənin şərtlərinə uyğun olaraq aşağıda göstərilmiş şagirdə tam orta təhsil verməyi, “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) isə məktəbin müəyyənləşdirdiyi bu müqavilənin 1.2-ci bəndində qeyd olunan qiymətlər üzrə təhsil haqqını, təhsil haqqı artımlarını məktəbə ödəməyi və digər xərclərin ödənilməsini təmin etməyi öhdələrinə götürürlər:

Məktəbəqədər hazırlıq sinifləri _____ Azərbaycan və rus bölmələri
Şagirdin adı, soyadı, atasının adı

I-IV siniflər _____ Azərbaycan və rus bölmələri
Şagirdin adı, soyadı, atasının adı və sinfi

V-XI siniflər _____ Azərbaycan və rus bölmələri
Şagirdin adı, soyadı, atasının adı və sinfi

1.2. _____/_____ tədris ili üçün illik təhsil haqqı _____
təşkil edir.

2. “MƏKTƏB”İN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Vəzifələr:

- 2.1.** Şagirdlərin təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək;
- 2.2.** İbtidai sinif şagirdlərini gün ərzində səhər yeməyi, günorta isti naharla və günün ikinci yarısı qəlyanaltı ilə təmin etmək;
- 2.3.** V-XI sinif şagirdlərini səhər çay saati, günorta isə isti naharla təmin etmək;
- 2.4.** Valideynləri müntəzəm olaraq şagirdlərin nizam-intizam və tədris fəaliyyəti barədə məlumatlandırmaq;
- 2.5.** Şagirdlərə psixoloq dəstəyini (lazım gələrsə) təşkil etmək;
- 2.6.** Şagirdlərin sağlamlığı ilə əlaqədar profilaktik tədbirləri həyata keçirmək;

Hüquqlar:

2.7. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) razılığı əsasında şagird “Məktəb” tərəfindən sınaq müddətinə qəbul edilərsə, sınaq müddəti bitdikdə, məktəb rəhbərliyi şagirdin bilik və davranış göstəricilərini əsas götürərək şagirdi məktəbdə saxlayıb-saxlamamaq hüququna malikdir.

2.8. “Məktəb”in nizam-intizam qaydalarına əməl etməyən və akademik tələbatı ödəyə bilməyən şagirdi məktəbdən xaric etmək.

2.9. “Məktəb”in xərcləri artdığı təqdirdə (o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, manatın digər valyutalara nisbətən dəyərsizləşməsi, məktəbin işçi heyətinin əmək haqqının artırılması, kommunal - elektrik, qaz, su, rabitə xərclərinin artması, ərzaq məhsullarının qiymətlərinin artması və s.) növbəti tədris illərində məktəb təhsil haqqını artırmaq hüququna malikdir. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) bu kimi dəyişikliklərə əvvəlcədən razılığını verir. Bu kimi dəyişikliklər barədə “Məktəb” “Valideyn”-ə (“Qəyyum” və ya “Himayəçi”) məlumat verəcəyini və “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) təhsil haqqının “Məktəb”in hesabına vaxtında köçürülməsini öhdəsinə götürür.

2.10. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) bu müqavilənin 2.9-cu maddəsinə əsasən təhsil haqqının dəyişdirilməsinə (artırılmasına) etiraz edərsə, müqavilə məktəb tərəfindən birtərəfli qaydada məhkəməyə müraciət edilmədən ləğv edilir və şagird növbəti tədris ilində təhsil almaq hüququnu itirir.

2.11. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) tərəfindən təhsil haqqı vaxtında ödənilmədikdə, şagirdi dərslərə, imtahanlara buraxmamaq və ya məktəbdən xaric olmaq istərkən sənədlərini verməmək hüququnu məktəb öz üzərində saxlayır.

3. “VALİDEYN”İN (“Qəyyum” və ya “Himayəçi”) HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Hüquqlar:

3.1. Tədris prosesinin müəyyən olunmuş standartlara uyğun təşkil olunmasını müşahidə etmək (hər ayın birinci həftəsi məktəbin rəhbərliyinin icazəsinə əsasən valideyn dərslərdə iştirak edə bilər)

3.2. “Məktəb”də təhsil alan şagirdi bir bölmədən başqa bölməyə keçirmək üçün məktəbə müraciət etmək. Bunun üçün şagird mütləq hazırlıq kursu keçməlidir. Kursun sonunda keçirilən imtahan nəticələri yüksək olarsa, şagird yeni bölmədə təhsilini davam etdirə bilər

Vəzifələr:

3.3. “Məktəb” rəhbərliyinin icazəsi olmadan tədris prosesinə müdaxilə etməmək;

3.4. Şagirdin məktəbə gecikməməsini və vahid məktəbli formasında gəlməsini təmin etmək. Şagirdin müəyyən səbəblərdən dərslərdə iştirak edə bilməməsi barədə dərhal məktəbə məlumat vermək;

3.5. Təhsil haqqını müqavilədə qeyd olunmuş qaydalar əsasında ödəmək;

3.6. Müqavilədə qeyd olunmayan, lakin şagirdlərin marağına və mənafeyinə uyğun gələn məsələlərin həlli üçün əlavə ödənişi təmin etmək (məsələn: xarici ölkələrdə dil kursları, xarici ölkələrə səfərlər və s. üçün ödənişlərin edilməsi);

3.7. Şagird tərəfindən məktəbə maddi ziyan vurularsa, bu maddi ziyana görə cavabdeh olmaq və ödəniş etmək;

3.8. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etmək;

3.9. Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

3.10. “Məktəb”in nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmək;

3.11. Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək.

4. TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİ QAYDALARI

4.1. “Məktəb”də hal-hazırda təhsil alan şagirdlər üçün illik təhsil haqqı şagird məktəbə qəbul edilərkən “Məktəb”lə “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) arasında bağlanan müqavilədə qeyd edilmiş məbləğə uyğun ödənilir.

- 4.2.** 20 -20 -ci tədris ilində “Məktəb”ə qəbul edilən şagirdlərin illik təhsil haqqı aşağıdakı kimi ödənilir:
 Məktəbəqədər hazırlıq sinfi (Azərbaycan və rus bölmələri)-4000 manat
 I – IV siniflər (Azərbaycan və rus bölmələri) – 6000 (altı min beş yüz) manat
 V -XI siniflər (Azərbaycan və rus bölmələri) - 6500 (yeddi min) manat

4.3. Bu müqavilənin 4.2-ci bəndində göstərilən illik təhsil haqqı məbləğləri bu müqavilənin 2.9.-cu bəndinə uyğun olaraq “Məktəb” tərəfindən dəyişdirilə bilər.

4.4. Hər dərs ilinin sonu şagird növbəti dərs ili üçün qeydiyyatdan keçməlidir.

4.5. I yarımil üçün təhsil haqqının 20%-nin ödəniş tarixi: 15 may-15 avqust tarixləri müddətində, digər 30%-i 1 sentyabr-30 dekabr tarixləri müddətində.

4.6. II yarımil üçün təhsil haqqının növbəti 50%-i 15 yanvar-30 mart tarixləri müddətində.

4.7. Nəzərdə tutulan məbləğ ödənildikdən sonra şagirdin təhsilə qeydiyyatı təsdiqlənir. Qeyd edilən müddətdə ödəniş həyata keçirilmirsə, şagirdin adı məktəbin şagird kontingenti siyahısına daxil edilmir.

4.8. Şagird məktəbə I (birinci) yarımil ərzində qəbul edilərsə, gəlmədiyi aylar çıxılmaq şərti ilə hesablanmış ümumi təhsil haqqı ödənişinin 50%-i 1 (bir) iş günü ərzində, digər 50%-i isə 15 yanvar-30 mart tarixinə qədər ödənilir. Şagird məktəbə II (ikinci) yarımildə qəbul edilərsə, ümumi təhsil haqqı ödənişindən təhsil almadığı ayların ödənişi çıxılmaq şərti ilə 1 (bir) iş günü ərzində ödəniləcək məbləğ tam ödənilməlidir.

4.9. Şagird müəyyən səbəblərə görə (üzrlü və ya üzrsüz) dərslərdə iştirak etməsə, bu müddət üçün təhsil haqqı ödənilməlidir və ya ödənilmişdirsə, geri qaytarılır.

4.10. Əgər məktəbə eyni ailədən iki, üç və s. sayda uşaq qəbul olunarsa, ikinci və digər uşaqlara illik təhsil haqqından 500 manat güzəşt olunur (ailənin hər uşağına).

4.11. “Məktəb”də təhsil alan şagird ödənişli nəqliyyat servisindən istifadə etmək istəyirsə, nəqliyyat xidməti ofisi ilə əlaqə yaradılır və ödəniş servisin ofisində həyata keçirilir.

4.12. Şagirdin müəyyən səbəblərə görə (üzrlü və ya üzrsüz) təhsilini davam etdirməsi mümkün olmadıqda, qabaqcadan ödənilmiş təhsil haqqından məktəbdən azad olunma əmri verilən tarixədək əvvəlcədən ödənilmiş məbləğdən tələb olunan təhsil haqqı çıxılır və qalan hissə “Valideyn”in (“Qəyyum” və ya “Himayəçi”) müraciətinə əsasən geri qaytarılır. (Bu o deməkdir ki, misal olaraq, 3 mart tarixində şagirdin azad olunma əmri verilmişsə, 3 mart tarixində tələb olunan təhsil haqqı əvvəlcədən ödənilmiş məbləğdən çıxılır, qalan məbləğ geri qaytarılır.)

4.13. Təhsil haqqında müəyyən hallar üçün güzəştlər nəzərdə tutulmuşdur.

<i>N</i>	<i>Təhsil haqqına güzəşt halları</i>	<i>Güzəşt % və AZN ilə</i>
1	<i>Qarabağ müharibəsi veteranları və şəhidlərin övladlarına(ailədən yalnız bir şagirdə)</i>	20%
2	<i>İstedadlı, təhsildə və davranışda yüksək nəticə göstərən şagirdlərə məktəbin müvafiq komissiyanın rəyi əsasında (bütün fənlər üzrə qiymətləri əla olan,Respublika və beynəlxalq olimpiada, layihə qalibləri VIII-XI siniflər üzrə)</i>	20%
3	<i>Xəzər Universiteti və Dünya məktəbində işləyən müəllim və digər işçilərin övladlarına(ailədən yalnız bir şagirdə)</i>	20%
4	<i>Bir ailədən 2, 3 və s. şagird məktəbdə təhsil alarsa, II şagirddən başlayaraq hər birinə</i>	500AZN

5. FORS-MAJOR (QARŞISIALINMAZ HADİSƏ)

5.1. Qarşısialınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizotiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları, dövlət orqanlarının qərarları və digər hallar aiddir.

5.2. Qarşısialınmaz hallara istinad edən tərəf:

5.2.1. Qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir.

5.2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırılmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir;

5.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısız alınmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısız alınmaz hallar 2 (iki) aydan çox davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq ləğv edə bilər.

6. MÜQAVİLƏNİN MÜDDƏTİ

6.1. Bu müqavilə tərəflərin imzalamasından sonra qüvvəyə minir və 1 il (bir il) müddətinə qüvvədədir.

6.2. Bu Müqavilənin 2.9-cu maddəsində nəzərdə tutulan hallar baş verəcəyi, habelə bu müqavilənin 4.1- ci maddəsində nəzərdə tutulan təhsil haqları artırılacağı təqdirdə tərəflər yeni müqavilə bağlamalıdır.

6.3. Bu müqavilənin 6.2-ci maddəsində nəzərdə tutulan hallar baş verməzsə bu müqavilənin müddəti bitdikdən sonra eyni müddətə uzadılmış hesab edilir.

7. MÜQAVİLƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI

7.1. Bu müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər.

7.2. “Məktəb” aşağıdakı hallarda birtərəfli qaydada məhkəməyə müraciət etmədən bu Müqaviləyə xitam verə bilər:

7.2.1. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) təhsil haqqı və digər xərclər ödəmədikdə;

7.2.2. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) və ya şagird pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmadıqda;

7.2.3. Şagird “Məktəb”in nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmədikdə;

7.2.4. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) və ya şagird təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmədikdə;

7.3. Tərəflərdən biri bu müqaviləni birtərəfli qaydada ləğv edərsə, digər tərəfə 7 (yeddi) iş günü müddətində yazılı məlumat verməlidir.

7.4. Bu müqavilədə göstərilən əsaslarla “Məktəb” bu müqaviləyə xitam verdikdə, ödənilmiş təhsil haqqı və digər xərclər qaytarılmır.

8. MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ

8.1. Tərəflər bu Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

8.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.

9. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

9.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

10. DİGƏR ŞƏRTLƏR

10.1. Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.

10.2. Bu Müqavilə Azərbaycan dilində iki nüsxədə tərtib olunmuşdur. Bir nüsxəsi “Valideyn”də (“Qəyyum” və ya “Himayəçi”), digər nüsxəsi isə “Məktəb”də saxlanılır və hər ikisi eyni hüquqi qüvvəyə malikdir.

11. TƏRƏFLƏRİN ÜNVANLARI VƏ İMZALARI

“Xəzər Universiteti Gəncə Dünya məktəbi” MMC

“Valideyn” (“Qəyyum” və ya “Himayəçi”)

AZE 2000 Gəncə şəhəri,
Kəpəz r. Atabəylər pr.76
Mob: 050-347-89-05
Adı: Xəzər Universiteti “Gəncə Dünya məktəbi” MMC
IBAN: AZ29AIB400900C9444009207206
VÖEN: 1601290471
Kapital Bank Gəncə Kart Mərkəzi
KOD : 201144
VÖEN 9900003611
M|h:AZ37NABZ01350100000000001944
SWIFT: AIBAZ2X

Direktor:
Nazpəri Bayramova

İmza: _____

Adı, soyadı _____

Ünvan: _____

Telefon: _____

Ev: _____

Mob: _____

Müqavilənin hər bir bəndini diqqətlə oxudum, razıyam və təsdiq edirəm.

İmza: _____